

Kredit riski

Kredit portfelinin keyfiyyəti min manatla															
Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Əsas məbləği üzrə borc													
		Cari	Vaxtı keçmiş günlər												
			1-30 gün	31-60 gün	61-90 gün	91-120 gün	121-150 gün	151-180 gün	181-210 gün	211-240 gün	241-270 gün	271-300 gün	301-330 gün	331-365 (366)gün	1 il və artıq
Kredit portfeli, o cümlədən	360,310	342,339	10,728	1,455	1,622	232	536	266	308	807	268	289	148	269	1,042
-Biznes	102,972	95,205	4,840	899	629	20	38	14	44	491	49	37	6	34	666
-İstehlak	185,340	176,028	5,461	543	693	212	348	252	264	316	218	252	142	235	377
-Daşınmaz əmlak	71,998	71,106	428	13	301	-	150	-	-	-	-	-	-	-	-
-Digər kreditlər	-														

Kreditlərin təminat üzrə bölgüsü								
Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Təminatsız	Nağd vəsaitlə təmin olunan	Qızıl təminatlı	Daşınmaz əmlakla təmin olunan	Daşınar əmlakla təmin olunan	Qarantiyalar ilə təmin olunan	Digər təminat
Kredit portfeli, o cümlədən	360,310	176,819	4,765	16,010	151,038	8,912	421	2,345
-Biznes	102,972	10,909	1,068	1,348	78,076	8,902	421	2,248
-İstehlak	185,340	165,910	3,697	14,663	964	10	-	96
-Daşınmaz əmlak	71,998	-	-	-	71,998	-	-	-
-Digər kreditlər	-							

Qeyri-standart kreditlərin cəmi və bu kreditlərin hər bir alt-kateqoriyası üzrə məbləği və kredit portfelində xüsusi çəkisi (min manatla)		
Cəmi	8,435	2.34%
-Biznes	3,248	0.90%
-İstehlak	4,957	1.38%
-Daşınmaz əmlak	231	0.06%
-Digər kreditlər	-	0.00%

Kreditlər üzrə yaradılmış adi və məqsədli ehtiyatların məbləği və kredit portfelinə nisbəti (min manatla)		
	Adi ehtiyat	Məqsədli ehtiyat
Cəmi	3,787	4,885
-Biznes	1,240	1,661
-İstehlak	1,824	3,167
-Daşınmaz əmlak	723	58
-Digər kreditlər	-	-

Kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü (min manatla)		
Cəmi	360,310	7,243
Sənaye	10,240	277
Kənd təsərrüfatı	9,457	686
Tikinti sahəsi	1,648	37
Nəqliyyat	2,158	19
Informasiya və Rabitə	3,398	-
Ticarət və xidmət	54,783	1,269
Digər qeyri-istehsal və	21,288	639
Şəxsi, ailəvi və sair	257,338	4,316

İri kredit borclarının məbləği və məcmu kapitala nisbəti			
		Normativin maks/min həddi	Faktiki qalıq (hesabat tarixinə)
Cəmi	11,512	maks. 8 dəfə	9.25%

Kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin regionlar üzrə coğrafi bölgüsü		
	Məbləğ	VKK
Bakı iqtisadi rayonu (Bakı şəhəri);	232,479	4,069
Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur)	1,336	6
Abşeron—Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);	26,542	753
Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayilli, Qobustan və Şamaxı rayonları);	838	32
Gəncə—Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux)	20,182	370
Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər)	15,879	251
Qazax—Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);	3,039	45
Quba—Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);	18,299	523
Lənkəran—Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);	1,462	41
Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab)	20,208	388
Mil—Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);	3,068	62
Şəki—Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);	4,301	496
Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);	1,949	25
Şirvan—Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).	10,729	181
Cəmi	360,310	7,243